

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö1

Sosial-siyasi elmlər seriyası

2023

UOT 34. 342. 324.4; 342.5;

KONSTITUSİYA İSLAHATLARININ TƏDQİQİNDƏ MÜASİR METODOLOGİYA:TARİX VƏ MÜASİRLİK

A.R.QƏDİMƏLİYEV

*Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəciliyik Akademiyası
arazqadimaliyev@mail.ru*

Məqalə müasir dövrdə konstitusiya islahatlarının tədqiqində müasir metodologiyanın bəzi xüsusiyyətlərindən bəhs olunur. Əsas məqsəd müasir konstitusiya islahatlarının elmi-metodik dəyərləndirilməsi, konstitusiya islahatları ilə bağlı nəzəriyyələrin araşdırılması və onların təcrübədə tətbiqi ilə əlaqədar elmi araşdırımaların nəticələrinin ümumiləşdirilməsindən ibarətdir. Burada, həmcinin özündə konstitusiya hüquq normaları ehtiva edən digər normativ hüquqi aktlarına edilmiş əlavə və dəyişikliklərin tədqiqatı aparılmışdır. Tədqiqat nəticəsində mövzuya dair həm yerli, həm də xarici təcrübə öyrənilmiş, bu sahədə mövcud problemlərə münasibət bildirilmişdir. Mövcud hüquq ədəbiyyatı, normativ hüquqi baza təhlil edilmiş, bir sıra tövsiyə və təkliflər irəli stırılmışdır.

Açar sözlər: Konstitusiya hüququ, konstitusiya islahatları, konstitusiya dinamikası.

Konstitusiya islahatı kimi sosial-hüquqi hadisənin obyektiv, kompleksli və hərtərəfli öyrənilməsi onun dərkətmə elmi metodologiyasını əhəmiyyətli dərəcədə aktuallaşdırır və müvafiq əsaslandırılmasını tələb edir.

Hər hansı bir tədqiqatın metodologiyasının əsas vəzifəsi tədqiqatçının fəaliyyətində aprobasiyadan keçmiş prinsiplərin, metodların, qaydaların və normaların ciddi şəkildə yoxlanılmış elmi idrak sisteminin təmin edilməsindən ibarətdir. Bu metodoloji axtarış sistemi gerçəkliyin obyektiv qanunları və qanuna uyğunluqları əsasında formallaşır. Bununla əlaqədar olaraq məlumdur ki, konstitusiya islahatı kimi bir fenomen empirik dərkətmənin mürəkkəbliyi, əsas metodoloji mövqelerin tərtib edilməsinin xüsusiyyətləri ilə fərqlənir.

Birmənalı şəkildə, demək olar ki, hüquq elmində metodologiya anlayışı iki mənada, istiqamətdə istifadə olunur: konstitusiya islahatlarının öyrənilməsi zamanı tədqiqatçının özünün nəzəri və praktiki fəaliyyətində istifadə etdiyi prinsip və metodlar sistemi kimi, həmcinin tədqiqatçı qarşısında yaranan suallara cavabların elmi axtarışını təmin edən bu sistem haqq-

qında nəzəriyyə kimi. Bununla əlaqədar bizim vəzifəmiz predmetin tədqiq edilməsinin hüquqi təfəkkürünün gnosioloji texnologiyasını tərtib etmək və mənimsəməkdən ibarətdir.

Bu məqsədə çatmaq üçün bizə konstitusiya islahatının heç vaxt dövlət-hüquqi hal kimi elmi dərkətmənin əsas, başlıca halqası kimi qəbul edilməməsi, yalnız bununla əlaqəli və onun gedışatında xarakterizə olunması haqqında müəyyən bir stereotipi aradan qaldırmaq lazımdır [3, 22]. Bununla yanaşı, elmi ədəbiyyatda konstitusiya islahatının ayrı-ayrı hissələrinin təsdiqləyici müqayisəsi üstünlük təşkil edir, lakin onun mahiyyət xüsusiyyətlərini əks etdirən anlayışlar ən yaxşı halda ikincidərəcəli rollarda yer tutur, bir çox halarda isə, ümumiyyətlə, tədqiqatçının nəzərindən kənarda qalır [4, 9].

Dövlətin konstitusional inkişafı, xüsusilə də konstitusiya islahatı ilə bağlı aparılan tədqiqatlar müəyyən dərəcədə konstitusiya hüququ tərəfindən tənzimlənən münasibətlər dairəsinə elmi yanaşmaların məzmunundan asılı olmayaraq hüquq sahəsi kimi onun predmetindən kənara çıxır. Konstitusiya islahatı ilə bağlı nəzəri təsəvvürlər istər-istəməz konstitusiya-hüquqi tənzimləmə predmetinə aparmayan aspektləri də əhatə edəcəkdir [4, 14].

Konstitusiya islahatları hələ sistematik nəzəri tədqiqat obyektiñə çevrilməmişdir. Bu səbəbdən, onların dərk edilməsi üçün metodlar kompleksi demək olar ki, hələ axıra kimi tam formallaşmamışdır, lakin artıq müəyyən magistrallı, əsas istiqamətlər kifayət qədər aydınlıqla görünür. Metodoloji komponentlərin düzgün seçilməsi üçün elmi metodun tərifini xatırlatmaq məqsədə uyğundur: “Elmi metod – obyektiv dünyanın subyektiv əks olunması kimi götürülmüş insan təfəkkürü hərəkətinin daxili qanuna uyğunluğudur” [5, 498]. Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, dərkətmə metodları L.İ.Spiridonovun qeyd etdiyi kimi, əvvəlcədən dünya və cəmiyyətin fəlsəfə tərəfindən kainatın və onun əsas hissələri haqqında bütöv bir təsəvvür kimi dərk edilməsi prosesindən kənarda qalmırırdı. Onlar daha çox fəlsəfi sistemdən irəli gələn problemlərin qoyuluşunun özünəməxsus modelləri və onların həlli nümunələri şəklində çıxış edirdilər. Onlarda daha sonra elmşunaslıqda paradigmadını almış şeyin nümunəsini görmək olar [8, 7].

Konstitusiya islahatının məzmununu yalnız konstitusiyanın normativ hüquqi akt kimi bütövlükdə və ya onun ayrı-ayrı müddəalarının yeniləşdirilməsi problemləri ilə əlaqələndirmək olmaz. Yəni konstitusiya islahatının həyata keçirilməsi prosedur məsələləri və hüquq texnikası vəzifələri hüdudlarından çox kənara çıxır. Hər bir cəmiyyətin inkişafında mühüm mərhələ kimi və buna müvafiq olaraq konstitusiya-hüquqi doktrinasının kateqoriyalardan biri kimi çıxış edən konstitusiya islahatının mahiyyəti onun hüququn antologiyası, qnesiologiya və aksiologiyası baxımından nəzərdən keçirilməsinin zəruriliyini müəyyənləşdirir.

Beləliklə, bu mürəkkəb prosesin tədqiqi qaçılmaz olaraq onun dərk

edilməsinə yanaşmaların müəyyənləşdirilməsini, onun həyata keçirilmə qaydasının və prinsiplərinin, sosial-hüquqi “varlığın” araşdırılmasını, konstitusiya islahatı nəticəsində siyasi və hüquqi ifadə əldə edən dəyərlərin təhlilini nəzərdə tutur. Konstitusiya islahatının xüsusiyyətləri ondan ibarətdir ki, o, bir tərəfdən ictimai-siyasi, digər tərəfdən isə hüquqi bir prosesdir və həm ən vacib ictimai münasibətlərin dinamikasını, həm də onların hüquqi tənzimlənmə dinamikasını ifadə edir. Əlbəttə ki, bir çox ictimai əhəmiyyətli proseslər konstitusiya hüququ normaları ilə tənzimlənir. Üstəlik, dövlət orqanlarının formallaşması və fəaliyyət göstərməsi qaydalarını müəyyən edən maddələr və normativ hüquqi aktlar hüquq tənzimlənməsinin tam izah edilə bilən ətraflılığı ilə fərqlənirlər. Bundan əlavə, bir qayda olaraq, məqsəd konstitusiya islahatına tam tətbiq edilə bilinməyən prosesin prosedur dəqiqliyini müəyyən etməkdən ibarətdir. Konstitusiya dəyişiklikləri prosesi kimi konstitusiya islahatı haqqında nəzəriyyənin inkişafı, bizim fikrimizcə, konstitusiya islahatının məqsədləri və hədəf prioritətləri, onun aparılmasının iqtisadi, sosial-siyasi, ideoloji, təşkilati və hüquqi prinsipləri, konstitusiya islahatının aparılmasının əsas mərhələlərinin məzmunu və strukturlaşdırılması problemlərinin öyrənilməsi daxil olmaqla ilkin şərtləri və qaydasının həyata keçirilməsi və habelə konstitusiya islahatının nəticəsi kimi konstitusionalizm modelinin nəzəri inkişafının və praktiki həyata keçirilməsinin təhlili haqqında sistemli elmi təsəvvürlərin formallaşmasını nəzərdə tutur [4, 24].

Hüquq ədəbiyyatında bu metodlardan hansına üstünlük verilməsi barədə mübahisələr çoxdan məlumdur. Bu mübahisənin tərəfləri kimi bir tərəfdən dövlət və hüquq tarixinin nümayəndələri, digər tərəfdən isə dövlət və hüquq nəzəriyyəsinin nümayəndələri çıxış edirlər. Uzun müddət ərzində bu və ya digər metodun dəstəklənməsinə yönəlmüş arqumentlərin irəli sürülməsi özünün problem-qoyuluş formasını saxlayırdı. Yalnız konstitusiya islahının başlanması ilə elmi axtarışlarda tarixi proseslərə daha geniş miqyasda baxmaq, Sovet dövrünün doqmatik təvsirlərini yenidən dəyərləndirmək imkanı yaranmışdır. Bu gün konstitusiya islahatı ümumi nəzəri və tarixi biliklərin integrasiyası haqqında danışmağa imkan verir, buna görə də onun tədqiq edilməsi üçün ən səmərəli yol yuxarıda göstərilən iki metodun ağlabatan birləşdirilməsidir. Məhz belə bir yanaşma kompleks xarakterli elmi istiqamət üçün daha yüksək dərəcədə məqbuldur, o, komplekslik kimi keyfiyyətin bir növ arqamenti qismində çıxış edir. Konstitusiya islahatlarının zəngin faktoloji bazası bu metodlardan hansısa birinə üstünlük verilməsinə imkan vermir. Tədqiqat nəticələrinin obyektivliyini təmin etmək üçün onların səmərəli birləşməsi zəruridir [3, 23].

Tədqiqat predmetimizin əsas metodlarını nəzərdən keçirək. Belə ki, tarixi metod öz-özlüyündə kifayət qədər geniş yayılmış və ən qədimdir. Lakin o, öz inkişaf tarixinə malik olsa da, konstitusiya islahatlarının inkişafının

tədqiqində öz aktuallığını və obyektivliyini itirməmişdir.

Özünün çıçəklənmə dövründə maarifçilik, klassizm və modernizm nümayəndələri tarixi metodun tətbiq olunmasının zəruriliyini qeyd edir, fəlsəfə və hüquqsunaslıqda XVIII-XIX əsrərin məhşur adlarına müraciət edirdilər. Onlara Ş.Monteskyö, Q.Huqo, G.Hegel, G.Ellinek, R.Yerinq, K.Marks, K.Savinyi, G.Puxta və başqaları aid idi. Onların tarixi metodun əsaslandırılmasına verdikləri töhfənin təhlili rus alimi P.İ.Novqorodsev tərəfindən uğurla göstərilmişdir. O, məsələn, K.Savinyi və R.Yerinqin ya-naşmalarını müxtəlif cür dəyərləndirirdi: “İnkışaf ideyasında Savinyi davamlılığı, sonrakı dövrlərin əvvəlki dövrlərdən asılılığını; Yerinq isə dəyiş-kənlik və axıcılığı, köhnənin yeni ilə əvəzlənməsini vurgulayır” [7, 67].

Metodoloji məktəblərin təşəkkül tapmasında N.N.Alekseyev, N.M.Korkunov, K.A.Nevolin, K.P.Pobedonostsev, E.V.Spektorski, Q.F.Şer-şeneviç, İ.V.Mixaylovski, B.N.Çeçerin və s. məşhur alımlar əhəmiyyətli də-rəcədə töhfə vermişlər.

Hal-hazırda tarixi metodun tərəfdarları qismində A.S.Avtonomov, V.P.Kazimirçuk, C.A.Kərimov, V.N.Kudryavtsev, D.İ.Lukovskaya, A.V.Mal-ko, L.S.Mamut, V.V.Lazaryev, V.P.Salnikov, L.İ.Spiridonov, V.A.Tumanov, L.S.Yaviç kimi məşhur sovet və postsovət alımları çıxış edir. Onların möv-qelərinin fərqləndirici xüsusiyyəti tədqiqata geniş ümumi humanitar bir ya-naşmadan ibarətdir. Akademik V.P.Salnikovun dövlət-hüquqi hadisələrdə on-toloji, etik, dini və tarixi ilkin şərtlərin nisbətinə dair təklifləri diqqətəlayiqdir. Professor L.İ.Spiridonov tədqiqatın dialoq metodundan istifadə edərkən tarixi yanaşmanı nəzərə almağı təklif edir [8, 9].

Tarixi metoddan istifadə dövlətdaxili (milli) təbiətli konstitusiya islahatlarının müəyyən xüsusiyyətlərini vurgulamağa imkan verir, tarixi sis-temləşdirmə üçün baza yaradır və Rusiya dövləti və onun hüquqi sistemi, mənəvi mədəniyyət ənənələri və digər dəyərlər üçün yad olan nəzəriyyələrin, konsepsiyaların, programların tətbiqində mümkün səhvlər haqqında xə-bərdarlıq verir [3, 23].

Hüququn tarixi məktəbinin qurucuları (Savinyi, 1779-1861) tərəfin-dən əsaslandırılmış tarixi metodun üsulları hüquq elmi tərəfindən müxtəlif cür qəbul edildi. Tarixi metod rasionalizmə qarşı mübarizədə özünə həyat yolu açaraq bərqərar oldu və hakim mövqe qazandı. Onun variasiyaları, prioritətləri və çatışmazlıqları ilə bağlı mübahisələrin vaxtaşarı gah alovlan-masına, gah da azalmasına baxmayaraq, müxtəlif institut və təsisatların tarixi üzrə bir sıra fundamental tədqiqatların əsasına məhz bu metod qoyulub. Konstitusiya islahatlarının tədqiqi üçün o zəruri və məcburidir.

L.V.Bütün fikrinə əsasən, konstitusiya islahatının metodoloji əsa-sını formalasdırarkən tarixi araştırma obyektlərinin heç də həmişə birbaşa mü-shahidə üçün əlcətan olmamasına dair bir tarixişunaslıq həqiqətini xatırlatmaq

məqsədə uyğun görünür. Həmçinin əvvəlki konstitusiya islahatları hadisələri həmişəlik itmiş, özündən sonra yanlış yazılı materialları qoymuşdur. Tədqiqatçı isə bu materiallar əsasında baş vermiş dəyişikliklərin təsvirini və səbəblərini bərpa etməyə məcburdur. Əməl edilməli olan əsas tələb bu və ya digər tarixi materialı tənqidi qiymətləndirməkdir [3, 25].

Alimin fikrincə, yekunlaşdırıcı mülahizələr daxili və xarici xarakterli tənqidi müddəalara əsaslanmalıdır. Birincisi, tarixi sənədin həqiqiliyini onun xarici əlamətlərinə əsaslanaraq yoxlamaq lazımdır: tərtib edildiyi yer və tarix; müəlliflik; sənədin əsl və ya surət olması; əgər surətdirsə, o zaman sənədin xüsusiyyətlərini qoruyub saxlayaraq onun əslini tam həcmidə eks etdirirmi? İkincisi, məlumatın mötəbərliyindən, sənədin məzmununun, orada təsvir olunan hadisələrin etibarlılığından əmin olmaq lazımdır. Belə hallarda tarixi metodu müqayisəli təhlil metodu ilə birləşdirmək lazımdır [3, 26].

N.H.Cəfərlinin fikrincə, müqayisəli hüquqşunaslıq hüquq düşüncəsinin formallaşmasına fəal təsir edir, hüquq mədəniyyətinin yüksəlməsində aktivləşdirici rol oynayır, hüquqşunas üçün zəruri biliklər verir [1, 13]. Müqayisəli tədqiqatların (komparativistikanın) əsas vasitəsini müqayisə etmə yolu ilə hüquqi hadisələrin xüsusiyyətlərini, onların inkişaf meyllərini aşkar etməyə imkan verən müqayisəli metod təşkil edir. Tədqiqat obyektiindən asılı olaraq makro müqayisə və mikro müqayisə fərqləndirilir. Makro müqayisənin obyektlərini ümumi hüquqi məkan, hüquq sistemlərinin ailələri, qrup və cəmiyyətləri təşkil edir.

Mikro müqayisənin obyektlərini isə hüquq sistemlərinin müəyyən komponentləri və ya elementləri – hüquq sahələri, institutları və normaları təşkil edir. Bu halda müqayisə obyekti təkcə hüquq institutları və normaları yox, həm də konstitusiyalar, məcəllələr, müəyyən oxşar ictimai münasibətlər dairəsini tənzimləyən digər normativ hüquqi aktlar, məhkəmə praktikasının materialları, hüquq doktrinaları və s. ola bilər. A.İ.Quliyev müqayisəli hüquqşunaslığın öz rolunu layiqnəcə yerinə yetirməsindən ötrü hüquqşunasların, ancaq milli hüququn öyrənilməsilə kifayətlənməməsini, hər bir mümkün halda müqayisəli metoda müraciət etməsini qeyd edir [2, 35]. Bu cür yanaşmada müqayisəli tədqiqat metodu olduqca zəruridir və konstitusiya islahatlarının tədqiqatında səmərəlidir. Bəzən makromüqayisə və mikromüqayisə elmi vəzifələrin səviyyəsi üzrə də fərqləndirilir. Makromüqayisə ümumi məsələləri, mikromüqayisə isə xüsusi hüquqi məsələləri həll edir [9, 12].

Konstitusiya dəyişikliklərinin müqayisəsi sinxron və diaxron ola bilər. Birinci halda hüquqi hadisələr eyni zaman vəziyyətində tədqiq olunurlar. İkinci halda isə müxtəlif zamanlarda – keçmişdə, hal-hazırda və gələcəkdə baş verən hüquqi hadisələr tədqiqat obyekti olurlar.

Elmi ədəbiyyatda göstərildiyi kimi, tədqiqatların müvafiq olaraq üç istiqamətini ayırmak olar: inkişaf dinamikası, statik (sabit) vəziyyət, gələcək

inkışafın proqnozlaşdırılması və konstitusiya modernləşdirilməsi vəziyyəti [10, 13].

Bununla yanaşı, komparativist tədqiqatların aparılması bir sıra qaydalara əməl olunmasını tələb edir: müqayisə obyektləri müqayisə oluna bilməlidir, ətraf ələm ilə əlaqə öyrənilməlidir və deformasiyalara və təhriflərə məruz qalmamalıdırıllar.

Öz növbəsində, Y.A.Tixomirov uğurlu və dəqiqliyi olaraq müqayisəli hüquqi tədqiqatlarda istifadə edilməsi məqsədə uyğun olan altı metodoloji qaydanı ayırır:

1. Müqayisəli təhlil obyektlərinin düzgün seçimi və müqayisəli hüquqşunaslığın subyektlərinin təbiəti və ehtiyacları ilə şərtlənən məqsədlərin düzgün qoyuluşu;

2. Həm müqayisə edilən hüquq sistemləri çərçivəsində daxili əlaqələrin və asılılıqların, həm də konkret dövlət və cəmiyyət kontekstində onların inkişafının müəyyən edilməsi üçün sistem-tarixi metodların, məntiqi təhlilin, analogiyanın istifadə edilməsi ilə müxtəlif səviyyələrdə hüquqi müqayisənin aparılması;

3. Müqayisə edilən hüquqi halların, normalaların, institutların və s. əlamətlərinin düzgün müəyyən edilməsi, həll edilməsi onların yaranmasını və inkişafını şərtləndirmiş ictimai və dövlət vəzifələrinin bərqərar edilməsi;

4. Müqayisə edilən hüquq sistemlərində, aktlarda və s. istifadə edilən hüquq anlayışları və terminlərinin oxşarlıq və fərqlilik dərəcəsinin göstərilməsi;

5. Hüquqi halların, institutların və normalaların oxşarlığının, fərqlərinin və müqayisə edilə bilməməzliyinin dəyərləndirmə meyarlarının tərtib edilməsi və tətbiqi;

6. Müqayisəli-hüquqi təhlilin nəticələrinin və normaya radıcılıq fəaliyyətində, qanunvericiliyin və onun sahələrinin inkişafında, hüquqtətbiqedici praktikada onların istifadə edilməsi imkanlarının müəyyən edilməsi [11, 67].

Macarıstan alimi Z.Peterinin əsərlərində müqayisə mərhələləri bir az başqa cür təqdim olunub. O üç əsas mərhələni qeyd edir:

a) müqayisə olunmazlığın müəyyən edilməsi, başqa cür desək, araşdırılan hallar arasında müqayisəni praktiki olaraq həyata keçirməyə imkan verən müqayisə etmə meyarının seçilməsi;

b) müqayisə etmə meyarının əsasında araşdırılan hallar arasında oxşarlıq və fərqlərin müəyyən edilməsi;

c) bu oxşarlıq və fərqlər əsasında:

- 1) tədqiq edilən halın əhəmiyyətli əlamətlərinin aydınlaşdırılması və bundan çıxış edərək onun haqqında anlayışın müəyyən edilməsi;
- 2) onun inkişaf tendensiyalarının, meyllərinin müəyyənləşdirilməsi;

3) bu hali bürüzə verən konkret formaların dəyərləndirilməsi [12, 81].

Münster universitetinin professoru N.Yansenin əsərində müqayisəli-hüquqi tədqiqatların metodologiyası haqqında maraqlı fikirlər təqdim olunmuşdur. Birinci mərhələdə müqayisə ayrı-ayrı hallar arasında oxşarlığın və fərqlərin müəyyən edilməsi məqsədilə həyata keçirilir. Bu mərhələdə ətraf aləmin dərk edilməsinin təbiəti səbəbindən ön plana fərqləndirici əlamətlərin axtarışı çıxır (fərqləndirici müqayisə) [14, 302].

Müqayisəli-hüquqi təhlilin bir neçə mərhələlərini fərqləndirirlər. Belə ki, K.Zvayqer və Q.Puttfarkenin fikrinə əsasən, müqayisənin ilkin məqsədi “xarici hüquq (öz hüququndan çıxış edərək) daha yaxşı bilməkdən ibarətdir. O, həm nəzəri səviyyədə, həm də praktiki-tətbiqetmə səviyyəsində həyata keçirilə bilər, məsələn, xarici hüququn məhkəmələr tərəfindən tətbiq edilməsində. İkinci addım – “təsviredici xarakterli müqayisəli öyrənilmə, yəni iki və ya bir neçə hüquq sistemləri arasında oxşarlıqların və fərqlərin hərtərəfli təsviri... Növbəti addım – hüququn nəzəriyyəsi və fəlsəfəsinin müxtəlif konsepsiyalara, doktrinaların öyrənilməsinə və ayrı-ayrı institutların təhlilinə, onların mahiyyətinə və funksiyalarına, bütövlükdə hüquq sistemlərinin səciyyəvi xüsusiyyətlərinin müəyyən edilməsinə əsaslanan bu növ təsvirə daha nəzəri xarakterin verilməsidir” [13, 157].

Sonrakı təhlil təkcə tədqiq olunan halların fərqlərini yox, həm də onların oxşarlığını ortaya qoyur. Onun nəticəsi kimi xüsusiyyətlərin müəyyən edilməsi və təsnifi çıxış edir.

Elmi ədəbiyyatda qeyd edildiyi kimi, növbəti mərhələdə hadisələrin keyfiyyət xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə imkan verən oxşarlıq və fərqlilik dərəcələri müəyyən edilir. Onlar müqayisəli-hüquqi dəyərlərin ifadə olunması üçün əsas kimi çıxış edirlər. N.Jansenin qeyd etdiyi kimi: “Müqayisəli qiymətləndirmələr əsasən komparativistin mövqeyindən, onun elmi bilikləri qavramasından və onun tərəfindən qabaqcadan ifadə edilmiş gözləntilərindən asılıdır” [14, 302]. Buradan o, belə bir nəticəyə gəlir ki, komparativist tədqiqatlar müəyyən dərəcədə subyektivdirler və onlar tamamilə neytral ola bilməzlər. Lakin bununla bərabər, o əlavə edir ki, bu cür tədqiqatlar qeyri-iradi xarakter daşıyır, çünki onlar real mövcud olan halları eks etdirir.

Alim iddia edir ki, çox şey hansı müqayisə meyarlarının seçilməsin-dən asılıdır. Eyni zamanda, aydınlaşdır ki, demokratiya və bütövlükdə hüquq sistemi kimi bu cür kompleks hadisələr bir meyarla qiymətləndirilə bilməz. Bununla yanaşı, N.Jansen iddia edir ki, tamdəyərli müqayisəli araştırma yalnız hətta diqqətlə seçilmiş meyarlar əsasında da aparıla bilməz [14, 301].

Bir çox sosial hadisələrin təbiətini dərk etmək üçün M.Veberin feodalizm və kapitalizm kimi ictimai formasiyaların “ideal tipli” hüququ, idarəciliyi haqqında konsepsiyaları tətbiq edilməlidir. N. Jansen davam edir ki:

“Əlbəttə, reallıq bu cür klinik ideal standartlara tam uyğun gəlmir”, lakin onların istifadə edilməsi bir çox yanılmalardan və təsniflərin həddindən artıq mürəkkəbləşdirilməsindən qaćmağa imkan verir [14, 316].

Bir çox hallarda işlərin yerinə yetirilməsi mərhələləri və texnologiyası müqayisəli-hüquqi tədqiqatların məqsədlərindən asılıdır. Tətbiqi işlərin metodologiyasında ciddi fərqləri ayırmaq olar.

Bir çox qanun layihələrinin hazırlanmasında iştirak edən Y.A.Tixomirovun fikrincə, tətbiqi komparativist tədqiqatlar qarşıya qoyulmuş vəzifə icraçı tərəfindən dəqiq anlaşıldıqdan və normativ-hüquqi material toplanğıdan sonra başlanmalıdır.

İcraçının araşdırılan aktların autentliyini, həqiqiliyini rəsmi nəşrlər və ya müvafiq dövlət orqanlarının rəsmi saytları üzrə yoxlaması arzu olunandır. Normativ-hüquqi materialın toplanması ilə eyni vaxtda ədəbiyyatın, statik və digər materialların toplanması, müvafiq məsələ üzrə beynəlxalq hüquq normaların öyrənilməsi də həyata keçirilir.

Y.A.Tixomirovun təsvirinə əsasən toplanmış materialla sonrakı iş aşağıdakı mərhələləri və hərəkət növlərini nəzərdə tutur:

- toplanmış materialın mövzunun əsas məsələləri üzrə paylanması;
- eyni məsələlər üzrə normativ-hüquqi qərarların müqayisə edilməsi və onların kəmiyyət xüsusiyyətləri ilə ortaq cəhət və fərqlərinin müəyyən edilməsi. Zəruri hallarda, kəmiyyət xüsusiyyətlərini göstərən müvafiq cədvəllər tərtib edilir;
- müqayisə olunan normativ-hüquqi qərarların praktikanın mövcud ehtiyaclarına uyğunluğu, maliyyə və maddi vasitələrin təmin olunması baxımından keyfiyyətcə qiymətləndirilməsi və bu qərarların bizim ölkəmizdə və xaricdə eyni tipli məsələlərin ən uğurlu həlli ilə müqayisə edilməsi;
- müqayisə olunan normativ-hüquqi qərarların onların konstitusiyaya, qanunçuluğa, beynəlxalq hüquq normalarına uyğunluğu baxımından qiymətləndirilməsi;
- tədqiqat prosesi zamanı əldə edilmiş materialları ehtiva edən yekun sənədlərin hazırlanması;
- zəruri hallarda bu ictimai münasibətlər sahəsini tənzimləyən hüquq normalarının təkmilləşdirilməsi məqsədi ilə maraqlı orqanlar üçün tövsiyələrin işlənib hazırlanması;
- məqsədə uyğun olduqda hazırlanmış yekun sənədlərin və tövsiyələrin maraqlı olan orqan və qurumlarda müzakirəsi;
- tədqiqatların nəticələri ilə tanış olmalı olan maraqlı orqanların, qurumların və vəzifəli şəxslərin siyahısını müəyyənləşdirmək və göstərilən materialları onlara göndərmək [11, 63].

Müqayisəli hüquqi tədqiqatlar hüququn kompleksli, hərtərəfli öyrənilməsini tələb edir. K.Zvayqerin qeyd etdiyi kimi: “Müqayisəli hüquqşü-

naslıq hüququn hər hansı bir digər dərin dərk edilməsi kimi yanlız konsepsiya və doktrinaların öyrənilməsi ilə yekunlaşa bilməz. O, hüquqi gerçekliyi, “fəaliyyətdə olan hüquq”-u öyrənir” [13, 158].

Konstitusiya islahatının dərketmə metodologiyasındaki ümumi xətt ilk növbədə tədqiqatın əsas məqsədinə tabe olmalıdır. Belə bir məqsəd isə, bir çox alimlərin inamına görə, onun predmetinin mahiyyət keyfiyyətləri və xüsusiyyətləri, yəni islahatların gedışatı zamanı və islahat nəticəsində yaranan münasibətlər, islahatdan sonrakı hadisələrdən əvvəl olan münasibətlər, sonradan yaranan və ya yarana bilən münasibətlər barədə ən dolğun izahetmə olmalıdır. Bu məqsədə çatmağın əsasına təkcə tarixi deyil, həm də müqayisəli metodun qoyulmasını fərz etsək, hər bir faktoloji vəziyyətin ifadəsinin əvvəlində və dəyərləndirilməsində onun əsas ideyasını, prinsipini, hərəkətverici motivini göstərmək lazımdır.

Daha sonra onun analoqlarını müxtəlif vəziyyətlərdə axtarıb taparaq və bununla yanaşı aşkar edilmiş fərqli cəhətləri və oxşarlıqları qeyd edərək hadisənin məzmununu izah etmək faydalı və zəruridir [11, 34].

Bundan sonra, tədqiq edilən halın, onun yaranma tarixinin və sonrakı inkişafının tam, yekunlaşmış surətinin formalasdırılması, onun əhəmiyyətinin və tipləşdirilməsinin müəyyən edilməsi mümkün olur. Bununla belə, səthi, təsadüfi, əhəmiyyətsiz olanı, “öz-özlüyündə heç bir hüquqi müəyyənlilik olmayan və praktiki ehtiyac ilə yaranmayan, lakin çox güman ki, sadə dildən hüquqi münasibətlər sahəsinə keçirdilən terminlərin səhv istifadə edilməsinə əsaslan”-ı tənqidi dəyərləndirmək həmişə yerinə düşür [15, 10].

Yuxarıda göstərilən metodikanın köməyi ilə təklif olunan nəticələrin obyektiv olmasının əsası kimi, tədqiq olunan tarixi faktların (bütün müxtəlifiyinə baxmayaraq) böyük əksəriyyətində müəyyən edilən oxşarlıqlar və eyniliklər çıxış edə bilər. Müəyyən edilmiş oxşarlıqların keçmiş və indiki hadisələrdə baş verməsi və gələcək üçün proqnozlaşdırılması vacibdir. Oxşarlığın səbəbləri əsas və ikinci dərəcəli, zəruri və ya təsadüfi ola bilər. Biziñ üçün şübhəsiz, əsas olanlar vacibdir və onların arasında ilk növbədə bunların adlarını çəkmək olar: şərtlənmənin ümumiliyi və eyni kökdən törrəmə; inkişaf şərtlərinin tipikliyi; təsisetmənin irlisiyi; müqayisə olunan hadisələrin nəticələrinin eyniliyi. Yalnız onların mövcudluğunda müqayisəli metod konstitusiya islahatlarında hadisənin izah edilməsi üçün və onun qanuna uyğunluqlarının əsaslandırılması üçün imkanlar açır. Lakin o, tam dərketmə informasiyası ilə kifayət qədər təmin olunmamış ayrı-ayrı tarixi epizodların xarakteristikasında çatışmayan detalların, fraqmentlərin, keyfiyyətlərin doldurulması üçün vasitə olmamalıdır [16, 16].

Bununla yanaşı, tarixi-müqayisəli tədqiqatlarda bu cür xəbərdarlıqlar heç də həmişə nəzərə alınmır. Misal üçün, M.F.Vladimir-Budanovun fikrinə istinad edək. O, özünün rus hüququ tarixinin icmalında: “O dövrdə digər

slavyan xalqlarının hüququ haqqında mənbələrdən əldə olunan faktlar etibarlı şəkildə rus hüququna aid edilə bilər” fikrinə əsaslanaraq rus hüququnu ümumislavyan hüququ ilə eyniləşdirir [17, 3].

Göstərilmiş arqumentlər M.F.Vladimir-Budanov tərəfindən irəli sürlən nəticələrə əsas ola bilməz, çünki belə müqayisədə müqayisə edilən hadisələrin mahiyyət oxşarlığı aşkar edilməmişdir, yalnız tədqiq olunan obyektin əlamətlərinin bu əlamətlərin onda aşkar edilmədiyi, lakin müəllifin məntiqi quruluşunun yekunlaşdırılması üçün zəruri olan digər obyektə avtomatik keçirilməsi üçün bir cəhdin edilməsidir.

Y.A.Tixomirov iddia edir ki: “Rusiya qanunvericiliyində heç də hər zaman adekvat şəkildə əks oluna bilməyən elmi hüquqi konsepsiyaların bir-başa götürülməsi”-ni müqayisəli təhlil metodunun tətbiqində yol verilən tipik səhvlərdən biri hesab etmək lazımdır [11, 54] Konstitusiya islahatının tədqiqində müqayisəli təhlil metodunun tətbiqi öz xüsusiyyətlərinə malikdir. Hər şeydən əvvəl bu metodun tətbiqi texnologiyası xüsusi xarakter daşıyır.

Birincisi, yalnız bir tarixi dövrün faktoloji materialı müqayisə edilə bilər. O zaman müqayisənin aparılacağı mahiyyət əlamətləri toplusu kifayət olmalı, yəni müqayisə olunan obyektlərin bütün tərəflərini əhatə etməli və eyni olmalıdır. Qarışq əlamətləri müqayisə etmək, onların əsasında ümumişmələr aparmaq və nəticələr çıxarmaq olmaz.

İkinci, müqayisə müxtəlif tarixi müstəvilərdə aparıla bilər. Bu halda, bu müstəvilərin kəsişmə xəttini qeyd etmək, müqayisə olunan obyektləri bu xətt üzrə kəsmək və mücərrəd qoyma vasitəsi ilə müqayisə aparmaq lazımdır [11, 54].

Bundan başqa, konstitusiya islahatının tədqiqində bu metodun informasiya təminatı da öz xüsusiyyətləri ilə fərqlənir.

L.V.Butkonun fikrincə, müqayisəli metoddan istifadə edərkən bu, bir tərəfdən, arxiv materialları, digər tərəfdən, real gerçeklik hadisələri ola bilər. Belə hallarda müqayisə tədqiqat obyektlərinin seçiləməsi, müqayisənin təşkili, müqayisələrin mərhələ-mərhələ aparılması, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və məlumat-analitik materialların hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş metodik qaydalara uyğun həyata keçirilməlidir [3, 24].

Alımların fikrincə, yuxarıda göstərilən metodların tətbiqi konstitusiya proseslərinin məntiqini dərk etmək üçün zəmin yaradır və yalnız statistikə deyil, konstitusiya dəyişikliklərinin dinamikasını da tədqiq etməyə kömək edir. Bu da, öz növbəsində, konstitusiya islahatının tədqiqinin əsas vəzifələrini görməyə imkan verir: sonuncunun çoxvariantlığının, onun hərəkətverici qüvvələrinin müəyyən edilməsi, konstitusiya prosesinin əsas və aralıq mərhələlərinin, yollarının, formalarının, quruluşunun müəyyənləşdirilməsi [3, 25].

Eyni zamanda, konstitusiya dəyişikliklərinin həqiqi, mövcud proseslərini dərk etmək üçün yalnız müqayisəli metodla məhdudlaşmaq olmaz. Elmi idrakın dialektik, tarixi, formal-hüquqi, funksional, sistemli, struktur və s. kimi digər metodlarından da istifadə etmək lazımdır.

Belə ki, dialektik metod hüquqi hadisənin bütün tərəflərinin dialektika qanunları müstəvisində tədqiqini şərtləndirir: kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi və əksinə; ziddiyətlərin mübarizəsinin nəticəsi kimi inkişaf etmə; köhnənin yeni ilə məhv edilməsi və bir keyfiyyət vəziyyətinin digərinə keçməsi.

Tarixi metod hüquqi hadisələrin mənşeyini açmağa, tarixin müxtəlif mərhələlərində onların inkişafını izləməyə, onların mövcud vəziyyətini qiymətləndirməyə imkan verir. Belə ki, ümumi və ya roman-german hüquq sistemlərinin təbiətini onların yaranma tarixinə istinad etmədən başa düşmək mümkün deyil. Tarixi metod hüququn genişməqyaslı resepsiya mexanizmlərini (xüsusən Qədim Roma hüququnun Qərbi Avropada və islam hüququnun Yaxın Şərqdə, Orta Asiyada və Şimali Afrikada) və ayrı-ayrı hüquqi qərarlar, o cümlədən digər dövlətlərin aktlarının digər hüquq sistemlərindən tez-tez götürülməsini (məsələn, 1898-ci ildə Alman mülki məcəlləsinin Yaponiya tərəfindən və 1926-cı ildə İsvəçrə mülki məcəlləsinin Türkiyə tərəfindən) ifşa etməyə imkan verir [11, 55].

Formal-hüquqi metod hüquqi hadisələrin əsas elementlərini, əlamətlərini və xüsusiyyətlərini müəyyən edir. Belə “hüquqi elementlər” dərk edilmədikdə müqayisə predmetsiz olur. Hüquq institutlarının təbiətini dərk etmədən mülkiyyət, seçkilər və s. hüquq tənzimləmə modellərini müqayisə etmək mümkün deyil [18, 8].

Funksional metod hüquqi hadisələri onların qarşısında qoyulan məqsədlərə və olların yaratdığı nəticələrə görə qiymətləndirməyə imkan verir. Bu metoddan istifadə edilməsi zəruriliyi, ilk baxışda, mahiyyətə bir-birinə oxşar və ya yaxın institutların və normaların fərqli hüquq sistemlərində müxtəlif cür fəaliyyət göstərməsi ilə müəyyən edilir. Belə hallarda fərqli hüquq sistemlərinin normalarını deyil, hüquqi problemlərin həlli üsullarını müqayisə etmək ehtiyacı yaranır [19, 50].

Müqayisəli-hüquqi tədqiqatlarda hüquq normalarının bir aktda əks olunan digər normalardan və ümumi hüquq müstəvisindən ayrılıqda araşdırılmasını istisna edən sistemli yanaşmadan istifadə edilməlidir. Bununla əla-qədar macar alimi D.Erşi vurgulayır ki, Vaterlo körpüsünü və Eyfel qülləsinin hazırlanıqları metal parçalarına görə müqayisə etmək mümkün deyil, onları bütövlükdə müqayisə etmək lazımdır [20, 83]. Sistemli metod nəinki hüquqi hadisələri hərtərəfli qiymətləndirməyə, həm də hüquq tənzimləməsindəki boşluqları da müəyyən etmək imkanı verir [21, 416]. Struktur təhlili hüququn müxtəlif komponentlərinin daxili əlaqələrini, onların qa-

nunauyğunluqlarını və inkişaf dinamikasını müəyyən etməyə imkan verir.

Yekunda qeyd etmək lazımdır ki, müqayisəli (komparativist) tədqiqatlar yalnız hüquqşunaslıq ilə məhdudlaşmadıqdır, həm də təməl elmlərin – fəlsəfənin, tarixin, politologianın, sosiologianın, eləcə də əlaqəli elmi istiqamətlərin –müqayisəli dinsünaslıq, müqayisəli dilçilik, müqayisəli siyasətşunaslıq sahəsindəki tədqiqatların nəticələrindən istifadə etdikdə faydalı ola bilər.

Konstitusiya islahatlarının öyrənilməsi zamanı yuxarıda göstərilən məsələlərin həlli mücərrəd məntiqi sisteminin yaradılması vasitəsi ilə həyata keçirilir. Bu sistem üçün zəruri empirik əsas müqayisəli-tarixi metoddur. Müqayisəli-tarixi tədqiqatlar nəticəsində əldə edilən məlumatlar məntiqi metod əsasında nəzəri cəhətdən yenidən işlənməyə məruz qalır. Məhz sonucusu konstitusiya islahatlarının ən ümumi şəkillərini abstrakt və məntiqi qaydaya salılmış formada fikrən yenidən yaratmağa və onların əsas idrak alətini – özbaşına quruluşların modelləşdirilməsi nəticəsində əldə edilmiş və bir-birinə məntiqi şəkildə tabe edilmiş abstraksiyalar sistemini formalasdırmağa imkan verir.

Dövlət-hüquq elmində üstün mövqeni, demək olar ki, məntiqi (doqmatik) təhlil metodu tutur. Onun tətbiqi, həmçinin təsvirlər, ümumiləşdirmələr, sistemləşdirmə, materialın məntiqi qaydaya salınması, təriflərin, anlayışların, şərhlərin tərtib edilməsi, öyrənilən hadisələrin mənasının təfsiri üçün geniş sahələr açan konstitusiya islahatının tədqiqində də zəruridir. Bu metod konstitusiya islahatının tədqiqini onun çərçivəsində baş verən dövlət-hüquq tədbirlərin və onlarla əlaqədar qəbul edilən hüquq normalarının təsvirinin ən sadə vasitələrindən başlamağa imkan verir. Sonra isə tədqiq olunan obyektlərin ardıcıl ayrılması, onların mahiyyətində dövrü təkrarlayan keyfiyyətlərin, xassələrin, elementlərin aşkarlanması və sonuncuların müstəqil araşdırılması əsasında mümkün olan ilk elmi ümumiləşdirmələr məsələsi həll oluna bilər.

Daha sonra ümumiləşdirilmiş hadisələr adlandırılan hüquqi anlayışların müəyyənləşdirilməsi məqsədinə çatmaq olar. Bütün müşahidə olunan ümumiləşdirilmiş hadisələrə xas olan ümumi əlamətləri müəyyən edərək bizi maraqlandıran definisiyaların, prinsiplərin, qaydaların təriflərində onları məntiqi şəkildə düzənmək imkanı əldə edirik.

Bununla yanaşı, onu da fərqləndirmək lazımdır ki, prinsip təhlilin nəticəsi kimi çıxış edir, hüquqi anlayışın müəyyən edilməsi isə sintezin nəticəsidir. Konstitusiya islahatı zamanı təsvir edilən metodun müasir şərtlərdə tətbiq edilmə mexanizmini prinsiplərin yaradılmasının, təsis edilməsinin üstünlük təşkil etdiyi Sovet dövründən fərqləndirən qanunauyğunluq müəyyən edilmişdir. Normativ hüquqi aktların mətnlərinə daxil edilən müəyyən anlayışların ifadə olunması məsuliyyətini qanunverici getdikcə daha tez-tez öz üzərinə götürür.

ӘДӘВІЙЯТ

1. Cəfərli, N.H. Müqayisəli hüquqşünaslıq. Dərs vəsaiti / N.H. Cəfərli. - Bakı: Elm, -2018. - 332 s.
2. Quliyev, A.İ. Müqayisəli hüquqşünaslıq. Dərs vəsaiti / A.İ.Quliyev. - Bakı: AFPoliqrAF, - 2019. - 240 s.
3. Бутько, Л.В. Конституционная реформа (Теорет.-правовой анализ) : / Дис. доктора юридических наук / - СПб., 1998. - 426 с.
4. Медушевский, А.Н. Сравнительное конституционное право и политические институты: курс лекций / А.Н. Медушевский. – М.: ГУ ВШЭ, - 2002. – 512 с.
5. Павлов, Т. Избранные философские произведения. Т.3. Теория отражения. Основные вопросы диалектико-материалистической теории познания. - Москва: Издательство иностранной литературы, - 1962. – с. 826.
6. Чепунов, О.И. Системное взаимодействие органов государственной власти в Российской Федерации: / автореферат дис. ... док. юрид. наук. / - Москва, 2011.- 55 с.
7. Новгородцев, П.И. Историческая школа юристов, ее происхождение и судьба: Опыт характеристики основ школы Савиньи в их последовательном развитии / П.И.Новгородцев. - Москва: Издательство Унив. тип., -1896. - 234 с.
8. Спиридовонов, Л.И. Теория государства и права. Учебник. / Л.И. Спиридовонов. - Москва: Проспект, 1996. - 304 с.
9. Селиванов, А.А. Конституция. Гражданин. Суд. Профессиональные и общественные взгляды / А.О.Селиванов. - Киев: УАЙД Рада, - 2009. – 560 с.
10. Тилле, А.А. Сравнительный метод в юридических дисциплинах. / А.А.Тилле, Г.В.Швеков. - М.: Высшая школа, 1973. 192 с.
11. Тихомиров, Ю.А. Курс сравнительного правоведения / Ю.А.Тихомиров. - Москва: Норма, - 1996. - 432 с.
12. Петери, З. Задачи и методы сравнительного правоведения // Сравнительное правоведение: Сборник статей / Отв. ред. В.А.Туманов. - Москва, 1978. – с. 76-91.
13. Цвайгерт, К., Путтифаркен, Г. О возможности сравнения правовых институтов // Очерки сравнительного права. - Москва: Прогресс, -1981. – 265 с.
14. Jansen, N. Comparative Law and Comparative Knowledge // The Oxford handbook of Comparative law. / Ed. by M. Reimann, R. Zimmermann. - New York: The Oxford University Press, - 2008. – 1456 p.
15. Победоносцев, К.П. Курс гражданского права. [В 3-х частях] / К.П.Победоносцев. - СПб.: типография А.А.Краевского, - ч. 1. т. 1. - 1868. - 392 с.
16. Тарановский, О.В. Сравнительное правоведение в конце XIX в. / О.В.Тарановский. - Москва: Лань, - 2013, - 16 с.
17. Владимирский-Буданов М.Ф. Обзор истории русского права / М.Ф.Владimirский-Буданов. - Ростов-на-Дону: Феникс, - 1995. - 640 с.
18. Бутусова, Н.В. О модернизации российской Конституции (цели, задачи, пути осуществления) // - Москва: Конституционное и муниципальное право, - 2013. № 1. – с. 5-11.
19. Цвайгерт, К. Введение в сравнительное правоведение в сфере частного права. / К.Цвайгерт, Х.Кетц. - В 2-х тт. — Том I. Основы: Пер. с нем. — Москва: Междунар. отношения, 1998. — 480 с.
20. Тилле, А.А. Социалистическое сравнительное правоведение / А.А.Тилле. – Москва: Юридическая литература, 1975. – 207 с.
21. Dannemann, G. Comparative Law: Study of Similarities or Differences? // The Oxford handbook of Comparative law. Ed. by M. Reimann, R. Zimmermann. – Oxford: Oxford University Press. - 2008, - p. 383-419

СОВРЕМЕННАЯ МЕТОДОЛОГИЯ ИЗУЧЕНИЯ КОНСТИТУЦИОННЫХ РЕФОРМ: ИСТОРИЯ И СОВРЕМЕННОСТЬ

А.Р.ГАДИМАЛИЕВ

РЕЗЮМЕ

В статье говорится о некоторых особенностях современной методологии исследования конституционных реформ в Новое время. Основная цель - научно-методическая оценка современных конституционных реформ, рассмотрение теорий, связанных с конституционными реформами, и обобщение результатов научных исследований, связанных с их применением на практике. Здесь также проведено исследование дополнений и изменений, внесенных в иные нормативные правовые акты, содержащие конституционно-правовые нормы. В результате исследования был изучен как отечественный, так и зарубежный опыт по данной теме, а также изложено отношение к существующим проблемам в данной области. Проанализирована существующая юридическая литература, нормативная правовая база, выдвинут ряд рекомендаций и предложений.

Ключевые слова: конституционное право, конституционные реформы, конституционная динамика

MODERN METHODOLOGY FOR STUDYING CONSTITUTIONAL REFORMS: HISTORY AND MODERNITY

A.R.GADIMALIYEV

SUMMARY

The article talks about some features of the modern methodology in the study of constitutional reforms in the modern era. The main goal is the scientific-methodical evaluation of modern constitutional reforms, the examination of theories related to constitutional reforms and the summarization of the results of scientific research related to their application in practice. A study of additions and changes made to other normative legal acts containing constitutional legal norms was also conducted here. As a result of the research, both local and foreign experience on the subject was studied, and the attitude to the existing problems in this field was reported. The existing legal literature, the normative legal framework were analyzed, and a number of recommendations and proposals were put forward.

Keywords: constitutional law, constitutional reforms, constitutional dynamics